



Vaqif YUSİFLİ

Adil Möhsün oğlu Qasimli 1938-ci ilin mart ayında Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvanda C.Məmmədquluzadə adına 2 sayılı şəhər məktəbini bitirdikdən sonra API-nin pedoqogika və ibtidai təhsil fakültəsində təhsil almışdır. Yeddi il Naxçıvanda doğulan- istər Naxçıvanda yaşasın, istər Bakıda- heç bir şairin qədr-qiyətini aşağı salmayıaq. Amma Naxçıvan deyəndə indiki çağda ən çox Adil Qasimlinin şeirlərini xatırlayayaq. Çünkü onun poeziyasında Naxçıvan canlı bir tarixdir, təbiətdir. Və əlbəttə, Naxçıvan Azərbaycandır deyirik.

lə, çılgınlığı və kövrəkliyilə elə vəhdətdədir ki, heyrətini gizlədə bilmirsən. Sərt qayalar, rəngli dağlar, gözəlliyi üzə çıxan bulaqlar, mineral sular, nadir ağaclar, «Əshafü-kəf» ucalığı, duzdağlar. Orada yaşayan insanlar da elə bu qayalara, bu dağlara, bu bulaqlara, bu ağaclarla oxşayırlar. Naxçıvan şəhəri indi dünyasının ən gözəl, ən müasir şəhərlərindən heç də geridə qalmır. Və Naxçıvan deyəndə Hüseyin Cəvidi, Mirzə Cəlili, Bəhrüz Kəngərli, Əliqulu Qəmküsarı, Yusif Məmmədəliyevi, Əziz Şərifli, Məmməd Arazi, İslam Səfərlini düşünürsən. Naxçıvanda doğulan- istər Naxçıvanda yaşasın, istər Bakıda- heç bir şairin qədr-qiyətini aşağı salmayıaq. Amma Naxçıvan deyəndə indiki çağda ən çox Adil Qasimlinin şeirlərini xatırlayayaq. Çünkü onun poeziyasında Naxçıvan canlı bir tarixdir, təbiətdir. Və əlbəttə, Naxçıvan Azərbaycandır deyirik.


Əlincədə -zirvədə bir qızılğıl bitib.
Yüz tufandan qoruyubdu özünü,
Möcüzədir zərif gülün dözümü.
Bu ocağın qaralmayan közümü
Əlincədə ətir saçan qızılğıl?
Sərt qayada sinib neçə ildirim,
Yaralanıb, paralanıb sıldırıbm.
Zoğ ataraq yenə də baş qaldırıb
Əlincədə ətir saçan qızılğıl.
Hər bir şairin təbiətlə, torpaqla ünsiyyəti, doğulduğu məkanın hər qarışına sevgisi o deməkdir ki o, həmin təbiətin, həmin torpağın bir parçasıdır.
Əgər Əlincədə, zirvədə bitən o ətir

Yalçın qayaların qardandır tacı,
Arxaca ağ duman sərilib indi.
Şəlalə-dağların dağınq saçı
Şaxtanın əliylə hörülüb indi.
Bulaq nəfəsiyle qarı əridir,
Süzlüb axlığı dağ yaxasında.
Ləpirlər elə bil, düymə yeridir
Qarlı düzənlərin ağ yaxasında.

Adil Qasimlinin şeirlərindən söz açan hər bir müəllif onun şeirlinin gözəlliyyindən, yəni ədəbi dillə canlı danışq dilinin qovuşmasından yaranan vəhdəti xüsusi qeyd etmişlər. Bu işə o deməkdir ki, Adil Qasimli şeirlərində heç bir kələ-kötür sözə, ifadəyə yol vermir, sadə, anlaşıqlı, amma poetik (lirik-emosional, bədii təsvir ustalığı) ifadə və məcazlarla diqqəti cəlb edir. Buna nail olmaq işə bədii təfəkkürün müasir ədəbi dil normalarına uyğunlaşması, mümkün qədər şablonlardan, belə deyək ki, ənənənin sxolostik «zorakılığından» qurtulması ilə müəyyənləşir. Adil Qasimli «köhnə havallarda» təzə notlar səsləndirməyi bacarıır, nəçə qoşmasını, gəraylışını nümunə göstərə bilərik ki, aşiq poeziyasının-xalq şeirinin yaşarı ənənələrinə necə sadiq qalıb, amma kimisə yaslamayıb. Onun bir sevgi şeirinə diqqət yetirin:

Əşitmirsən sözlərimi,
Yoldan yiğim gözlərimi.
Düşüb qalan izlərimi,
Dönüm, öpə-öpə gedim.
Çevrilmisən sal daşlara,
Mən nə deyim lal daşlara.
Al qəlgimi, çal daşlara,

habzadə) Adil Qasimlinin şeirlərində də gördük. Və həmçinin «Koroğlu köklü, Babək özülli» azərbaycanlı olduğunu da izlədik. Hər hansı şairin müxtəlif əhval-ruhiyyədə, ovqatda olmasını da anlamalıyıq. Adil Qasimlini bir neçə şeirinə görə şikayətçi, etirazçı şair kimi qələmə vermək də olar («Üstümə yüz yerdən əlonır daşlar Hardasan, hardasan, a Simurq quşu?», «Gülünçək salındım ələ dünyada, Mənim nə işim var belə dünyada»),



Əlincədə bitən qızılğıl

83 yaşına çatmış Adil Qasimli ötən illərdə həm Naxçıvanda, həm də Bakıda, ümumən Azərbaycanda bir şair kimi tanınıb da, sevilib də. Xalqımızı «şair xalq» adlandıran Nikolay Tixonov vaxtile «Azerbaijan gəncləri» qəzetinə verdiyi müsahibəsində Azərbaycanda genç şair və yazılıçiların əsərləri ilə tanış olduğunu qeyd edir, gənc şairlərin üçünün –Fikrət Qoca-nın, Fikrət Sadığın və Adil Qasimlinin adlarını çəkir. Azerbaijani yazılıclarının V qurultayında (1966) Xalq yazıçısı Mirzə İbrahimov geniş hesabat məruzəsində şeirimizin uğurlu sənətkarlıq axtarışlarından söz açarkən Adil Qasimlinin şeirləri barədə də bir neçə kəlmə fikir söyləmiş, onun hər sözü yerli-yerində işlətdiyini, misraları mirvari kimi düzgününü nəzərə çarpdırılmışdı. Naxçıvanda yaşasa da, onun yaradıcılığı təkcə muxtar respublikada deyil, Bakıda-qaynar ədəbi mühitdə də əsl qiyətini alırdı. Tofiq Bayram, Çağır Novruz Bəkir Nəbiyev kimi tənimsən söz adamları, həmçinin Yusif Seyidov, Şirindil Alişanlı, Müseyib Məmmədov kimi dilçilər, ədəbiyyatşunaslar müxtəlif illərdə onun şeirlərindən söz açmışlar.

Təbii ki, bütün bunların əksəriyyəti qısaca fragmentlər olub, Ancaq Akademik Isa Həbibbəylinin və Naxçıvan ədəbi mühitindən Akif Axundovun, Hüseyin Razinin, Məmməd Tahirin və b.məqalələrində Adil Qasimlinin yaradıcılığı az-çox öz əksini tapıb.

Əlbəttə, bütün bunları heç də «xatirat dəftəri»nin səhifələri kimi mənalandırmayaq. Ona görə də bu yazını 60 illik yaradıcılıq yolu keçən bir şairin ədəbi portretinin bir neçə cizgisi hesab edin.

Adil Qasimli deyəndə biz ilk növbədə Naxçıvanı düşünürük. Dünyanın və təbii ki, Azerbaijaniın bənzərsiz bir diyarı canlanır gözlərimiz qarşısında. Təbiət burada sərtliliyi və zərifliyi-

saçan qızılğıl şairin öz içindəki güllərə, çıçəklərə oxşamasayı, o şeir yaranmazdı. Adil Qasimli öz şeirlərini çöl güllerinə oxşadır. Bu çöl güllerinin Günəş özü çiizdirir, göydən od yağsa belə, solmurlar. Bu qərib çöllərin gül-çıçəkləri ilə şairin şeirləri – nəğmələri bir-birinə oxşar. Adil Qasimli yağışlı bir gecədən də, çöl güllerindən də, torpaqdan da, aylı gecənin aydınlığından da yazanda ürəyinə köçürüyü Naxçıvandan söz açır. Isa Həbibbəyli Adil Qasimlinin şeirlərindəki «Naxçıvan coğrafiyası»nı belə müəyyənləşdirir: -Mömünə xatıfn məqbərəsi, əfsanəli, nağlı Arpaçay, zirvəli, qırṛəli Şahbuz dağları, möğrur Əlincə qalası... bütün bunları ana yurdun orijinal və parlaq poetik salnaməsi kimi qeyd edir. Qədim və müasir Naxçıvan haqqında minlərlə şeirlər yazılıb və yazılıcaq, amma Adil Qasimlinin bu şeiri o «Naxçıvanın mələkə» in ön sıralarındadı:

O yer ki, dağları qranitləşib
Köksündə nizələr, oxlar kütləşib.
Qədim qalalardan zireh geyibdi...
Bütün ötkəmliyi, sərtliyi ilə
Vüqarı, dözümüz, mərdliyi ilə
Məni göz açandan sehrləyibdi.
Köklənib dumdurumu məhəbbət üstə
Qəlbimin telləri çalınıb sim-sim.
Gah pay-piyada, gah da at üstə
Gəzdiyim torpaqdı ilk müəllimim.

Adil Qasimlinin təbiət şeirlərində bir misra belə mədh və tərənnüm yoxdu. O, ilin fəsillərinə ya ağaca, dağa, güllerə şeir həsr edir, demir ki, qış ya bahar gözəldir ya da Əlincədəki zirvədə gitən qızılğulin vəsfini, tərifiyi vermir. Amma bədii təsvir vasitələri (ən çox təşbih və metafora) ilə poetik ustalıq nümayiş etdirir: Baxın «Qış eskizləri»nə:

Yağışla yuyulan dərəyə, düzə,
Yenə narın-narın qar ələyir qış.
Budaqlar əsəndə sanıram bize
Buhlu barmağını silkələyir qış.

Olsun qəlpə-qəlpə, gedi.
Yandırıb döndərdin külə,
Bari, sonda xoşbəxt elə,-
Gözlərimi əllərinə
Bu dünyaya qapa, gedi.
İndi qalır bir suala cavab vermək: istedadlı bir şair kimi təqdir etdiyin Adil Qasimli –həm XX əsrin, həm də XXI əsrin şairi- yaşadığı bu dünyamı, Vətəni, həyatdakı reallıqları, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri və əlbəttə, özünün Zamanla münasibətini necə ifadə edir? Axi, şair təkcə öz hissələrinin, duyğularının, şəxsi istək və arzularının təsvirçisi və tərənnümçüsü deyil, şair həm də öz içindən –o sırf intim aləmdən böyük aləmə, mübarizələr, münaqışlər, ziddiyətlər dolu bir aləmə də körpü salmalıdır. Və ən başlıcası, «Mən kiməm?» sualına da cavab verməlidir (Azerbaijani yazılıcasında bu suala cavab verməyən şair varmı görəsən?). Adil Qasimli bir şeirinde yazır:

Bir gün kimliyimi soruşa kimsə,
Bilmərəm nə deyim,
Bu deyil ki, sərr-
Ağacı tanıdan meyvəsidirə,
Torpağı tanıdan bərkətidir...
Mən nə eləmişəm, nə də deyəm ki,
Daim gileyliyəm, gileyliyəm ki
Sinəmdə cücerən söz gülənlənməyib,
Şeirim zəmi-zəmi sünbüllənlənməyib,
Quru bir çubuqdür əlimdə qələm,
Hələ kimliyimi deyə bilmərəm.

Bu şeiri Adil Qasimli nisbətən canvan yaşlarında qələmə alıb, ya sonrakı illərdə, bunun elə bir əhəmiyyəti yox, amma elə şeirləri var ki, həmin kimlik məsələsinə heç bir şübhə yeri qalmır: «Mən elə ağacam elə otam ki Ancaq bu torpaqdan bitə bilərdim», «Mənim igidliyim, mənim mərdliyim Koroğlu köklüdü, Babək özülli».

Ümumiyyətlə, əksər şeirlərimizə xas olan özündən və ən çox öz tələyindən narazılığı («Bircə ondan razıyalı ki, Özümdən naraziyam»-B.Va-

«Kürəyimdə titrəyir «qardaşım» vuranğıçaq, Kimə etibar edim inanım bundan belə?» və s.). Ancaq buna nə ehtiyac? Əgər bu dünyada ŞAIR öz ömür yolunu neçə-neçə aşırımdan, dolaylan keçirirsə, həyatda hamar, asan yolu seçmirsə, amma çətinliklər gədiyindən keçirirsə, bu yollarda qarşısına uğurular çıxırsa..nə etməli?

Ümid dolu, inam dolu Bir ürəklə keçək gərək biz bu yolu. Və təbii ki, Şairi təkcə çətin yollar yolcusu kimi anlamayaq. Şairlər deyilmi bizə sevgini, dönyanın gözəlliyyini, həyata, gerçəkliyə, yaşamağa ümidi artıran, Vətən eşqini, Azadlıq duyusunu ürəyimizə səpələyən? «Qoy tanışın dünya məni» və «Azerbaijan» şeirlərində Adil Qasimli vətənpərvər bir şair kimi diqqəti cəlb edir, «Səni səsləyirəm»də türkçü kimi çıxış edir, sevgi şeirlərində zərif bir ürək sahibi olduğunu nişan verir, «Yaşıl obanın nağılları» poemasında müharibə illərinin ağrı-acılarından söz açır (Adil Qasimli özü də «mühərabə usağıdır»), «İydlər çiçəkləyəndə», «Torpaq» və onlarla şeirlərində təbiətin gözəlliyyini, rəngarəngliyini misralarına köçürür, bir sıra şeirlərində isə həyatdakı neqativ halları tənqid hədəfinə çevirir. Bir sözə. Müasir şair nə yazmalıdır, nədən söz açmalıdır sualına şeirlərlə cavab verir.

Və sonda: Adil Qasimlidan kiçik bir şeirlə bu yazını tamamlayaqlı: Bu torpağın qəhrəni çək, Yeri şumla, toxumu ək, Zay olanı çürüyəcək, Safları üzə çıxacaq. Ruhum hələ coşur canda Gileyim yox təbimdən də. Ən köhnə kitabımdan da Sözlərim təzə çıxacaq.